

Dərslərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az portalına yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərslərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərslərindən 12-si, 4-cü sinif dərslərindən 8-i və 8-ci sinif dərslərindən 4-ü olmaqla ümumilikdə 39 dərslək yeniləri ilə təvəzülüb.

Hazırda portalda 233 elektron dərslək, 22 metodik vəsait və 2 sinifdən xaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərslərin sayı 27-yə çatdırılıb.

Qeyd edək ki, www.e-derslik.edu.az elektron dərslək portalı cari tədris ilinin təvəzülündən bu gündəki ölkə üzrə saytların reyting cədvəlində 85 pillə yüksəlirək 46-cı olub. Bu müddət ərzində portala girişi sayı 512 748-ə, şəhirlər ümumi baxış sayı isə 3 790 938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala girişi sayı 326 821, şəhirlər ümumi baxış sayı isə 2 254 474 olub.

Oktyabr ayı ərzində portala gündəlik ortalama girişi sayı 12 500 olub. Bu dövr ərzində portala ən çox müraciət edilən ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dir. Portalda ən çox müraciət edilən 5 dərslək isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif) və coğrafiya (6-cı sinif) olub.

Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına girişi sayı 1 754 280, şəhirlər ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsədlə təhsilçilər tərəfindən prosesində fəallaşdırmaq, onları ən KT-dən səmərəli istifadə etməsinə, dərslələri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem ağırlıq dərslərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblər istənilən vaxt və yerlərdə dərsləri müraciət edə bilər. Səstifadəçilər onlayn formada və ya təvəzüləndən yükləməklə dərslələri elektron versiyada oxumaq, onlayn rejimdə dərsləyin istənilən şəhirlərsində müvafiq lazımlı elektron qeydləri aparmaq imkan qazanırlar. Bu da öz növbəsində təhsilçilərin öyrənmə prosesinin fərdilənməsinə şərait yaradır.